

Süretli sənayeləşmə iqtisadi strategiyamızın əsas hədəflərindəndir



Prezident İlham Əliyev tərəfindən uğurla aparılan sosial-iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin olunub, unikal nailiyyətlərə imza atılıb, sənayeləşmə iqtisadiyyatın əsas prioritetlərindən birinə çevrilib, Azərbaycan iqtisadi qüdrəti gündən-güne artan etibarlı tərəfdəş kimi dünyada yüksək nüfuz sahibinə çevrilib. Ötən illər ərzində ölkəmizdə qeyri-neft sektorunun əsas istiqaməti kimi sənayenin inkişafına böyük diqqət yetirilmiş, sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Həm iqtisadi, həm də siyasi cəhətdən inkişafla xarakterizə olunan bütün sahələrdə uğurlar qazanılmışdır.

"Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilmesi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilmesi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalının inkişafı sahəsində gələcək perspektivlərin reallaşması istiqamətində atılan addimlar üçün mühüm katalizator rolunu oynayacaqdır.

Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi, xüsusilə Bakıda və paytaxt ətrafi zonalarда aparılan işlərin intensivləşməsi, sahibkarlığın inkişafına diqqətin artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi çağrışışlar sənayeləşmənin həllinə yönəlmış islahatlılardandır.

Iqtisadi inkişaf Nazirliyinin Sahibkarlığı Kömək Milli Fondu sənaye müəssisələrinin yaradılması üçün sahibkarlara maliyyə dəstəyinin verilmesi üçün xüsusi layihələr həyata keçirərək bu sahədə unikal nailiyyətlər əldə edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarının reallaşması nəticəsində digər sahələr kimi sənayenin inkişafına da diqqət artrılmış, sənayeləşmə siyasəti bölgələr de əhatə etmişdir. Son üç ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiçiyarına, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları tikilmiş, emal müəssisələrinin sayı artırılmışdır. Perspektivlər isə düşünlülmüş və əhatəlidir.

"Azərbaycan-2020: gələcəyə baxış." Inkişaf Konsepsiyasında da sənayeləşmə siyasətinin hədəfləri dəqiqləşdirilərək bildirilir ki, qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək, onlardan istifadənin səmərəliliyi yüksəldiləcək.

Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (hərbi və kimya sənayesi, metallurgiya, elektrotexnika, elektronika, yüngül, yeyinti sənayesi) inkişaf etdirilmesi ixrac imkanlarının artırılması, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması ilə qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb bütünlükde iqtisadi tərəqqi üçün başlıca amil və mənbədir.

Bölgelərdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətce müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübə, gəmiçiyarına və sement zavodlarının inşası, alüminium sənayesinin inkişafı önemli sahələr kimi daim diqqətdə saxlanılır. Xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensialı nəzərə alınmaqla hər bir iqtisadi rayon üzrə sənaye şəhərciklərinin salınması hədəflənir.

Aparılacaq islahatlar üçün isə etibarlı baza mövcudur. Prezident İlham Əliyevin davam etdirdiyi siyasetin mentiqi uğuru olan Azərbaycan iqtisadiyyatının şaxələnməsi ilə sənayedə mühüm nailiyyətlər qazanılır.

Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sənayeləşdirmə siyasəti nəticəsində regionlarımızın iqtisadi potensial əmsali bir neçə dəfə artıb. Paytaxt Bakı ilə yanşı regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, güneş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlukoza, İmişli şəkər, bitki yağları və qarışqı yem zavodları, Masallıda mebel fabriki ölkə iqtisadiyyatına böyük töhfələr verir.

Ötən il Bakıda istifadəyə verilən nəhəng gəmiçiyarına zavodu ölkəmizdə aparılan uğurlu sənayeləşmə siyasətinə böyük töhfə verib.

"Sənaye ili"ndə ölkədə yerli sement istehsalının həcmini 5,2 milyon tona çatdıracaq "Norm" zavodunun istifadəyə verilmesi əlamətdar hadisədir. Azərbaycanda sement satışının 40 faizini təmin edən "Holcim"dən sonra belə iri istehsal gücünə malik bir müəssisənin istifadəyə verilmesi bir neçə baxımdan əhəmiyyətlidir. İlk mərhələdə üç növ əzər mehsul istehsal edəcək, ən müasir texnologiyalar əsasında inşa olunan və ekoloji tarazlığının qorunması baxımdan daha təhlükəsiz iş prinsipi ilə çalışan zavodda neft sənayesi üçün indiyədək Azərbaycanda istehsal olunmayan və xarici ölkələrdən idxlə edilən "API" standartlarına uyğun quytamponaj sementinin də istehsalı nəzərdə tutulur. Ümumilikdə Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisə olan "Norm" xarici şirkətlərə əməkdaşlıq baxımdan da müəyyən üstünlüklerə malikdir.

Dövlət başçısı eyni zamanda enerji ilə təchizat məsələsində yerli xammallardan istifadə ilə bərabər təbibli resurslardan yararlanmağı da diqqətdə saxlayır. Son illerde alternativ və bərpa olunan enerjiden səmərəli istifadə, bu sahədə müasir infrastrukturun yaradılması baxımdan mühüm işlər görülüb. Suraxanı Güney Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bağlı proqnozlar da açıqlandı. 2020-ci ilədək bərpa olunan və alternativ enerji menbələrinin payını 20 faizə çatdırmaq məqsəd kimi qarşıya qoyuldu. Gələcəkdə "Ağlılı şəbəkə" adlanan sistem vasitəsilə "Qobustan 2020" pilot layihəsi ilə daha keyfiyyətli enerji ilə təminat mümkün olacaq. Reallaşan her yenilik, layihə isə ölkənin sənaye potensialının, yeni, əlavə menbələrin yaradılması deməkdir.

Ölkəmizin perspektiv inkişaf planında bir neçə il bundan əvvəl başlanan və davam etdirilən sənayeləşmənin daha da sürətləndirilmesi, Azərbaycanın güclü sənaye mərkəzine çevrilmesi üçün zəngin təbii ehtiyatlar, əmək potensialı, xammal mövcuddur. Göstərişlən diqqətin nəticəsidir ki, indi ölkəmizdə əhalini əzəzaqla təmin edən emal, tikinti, sənaye, inşaat materialları istehsal edən müəssisələrin sayı artmaqdadır.

Bütün imkanları nəzərə alaraq 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan edilmesi ilə bağlı Sərəncam imzalayan Prezident İlham Əliyev bildirir ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, dayanıqlı nəqliyyat sisteminin qurulması, ölkədaxili və beynəlxalq daşımaların fasilesiz həyata keçirilməsi istiqamətində də mühüm layihələrin reallaşması vacibdir.

 Zahid Rza,
"iki sahil"